

RAFIQ QULİYEV

Cu₂SnS₃ BİRLƏŞMƏSİNİN SOLVOTERMAL YOLLA SİNTEZİ VƏ ONUN NAZIK TƏBƏQƏSİNİN ALIMASI

Qalay (II) xlorid ilə mis (II) xlorid qarışığı etilenqlikolda həll edilərək üzərinə tiomoçevina məhlulu əlavə edilir. Təcrübə qabı teflon küveytdə Speedwave four mikrodalğalı elektrik qızdırıcısında 160°C-də 16 saat müddətində saxlanılır. Alınan çöküntü suzülür, zəif xlorid turşusu məhlulu, ultra təmiz su və spirtlə yuyulduğundan sonra 60-70°C-də vakuumda qurudulur. Çıxım 65% təşkil etmişdir. Alınan Cu₂SnS₃ birləşməsinin 400°C-də tablanmasından alınmış nanohissəciklərin temperaturdan asılı olaraq formalamaşması əyrənilmiş, kimyavi, termoqrafik, morfoloji analitləri yerinə yetirilmiş və hissəciklərin nano- və mikrohissəciklərdən ibarət olduğu müəyyənləşdirilmişdir.

Açar sözlər: etilenqlikol, tiomoçevina, elektrik keçiricilik, solvotermal sintez, kimyavi analiz, termoqrafik analiz, nanohissəciklər.

Yarımkeçirici fotoelementlər əsasında yaradılan günəş elementləri Günəş şüalarını birbaşa elektrik enerjisine çevirir. Müasir dövrdə günəş energetikasının əsasını təşkil edən günəş elementləri bir neçə qrupa bölünür. Belə ki, silisium günəş elementləri (Si multi-kristallar, Si monokristallı, amorf Si təbəqəsi) istifadə olunan günəş elementlərinin 90%-ni təşkil edir. Günəş elementlərinin 10%-ni isə silisiumsuz nazik təbəqələr əmələ gətirən birləşmələr (CuInSe₂, CdTe, GaAs / Ge, Cu₂ZnSnS₄ və s.) təşkil edir. Yüksək çevirimcilik qabiliyyətinə baxmayaraq silisium əsasında alınan günəş elementlərinin istehsal texnologiyası mürəkkəbdür və çox baha başa gəlir. Buna görə də bir çox tədqiqatçılar günəş energetikasının gələcək inkişafını günəş elementlərinin hazırlanmasında üçlü və dördlü birləşmələrin nazik təbəqələrinin tətbiqində görürər. CdTe nazik təbəqəsi əsasında sonayedə istehsal olunan günəş elementləri 10% effektliyə malikdirlər (f.i.a.=10%) və istehsal texnologiyası çox çətindir [1].


Günəş şüalarını yüksək səviyyədə udma qabiliyyətinə malik CuInGaSe₂ birləşməsi əsasında alınan nazik təbəqəli günəş elementləri çox effektlidir və faydalı iş əmsali 19,9%-ə bərabərdir [2]. Ancaq indiumun Yer qabığında miqdarı 10⁻⁵ təşkil edir. Eyni zamanda Ga və In-un baha başa gəlməsi yeni texnologiyaların işlənib hazırlanması zərurətini yaradır.

Aparılan tədqiqatlar əsasında müəyyən edilmişdir ki, Cu₂SnS₃ və Cu₂ZnSnS₄ birləşmələri p-tip yanımkeçiricilərə aiddir və yüksək işıq udma əmsalına malikdirlər (Cu₂SnS₃ üçün 10⁵ sm⁻¹, Cu₂ZnSnS₄ üçün 10⁴ sm⁻¹). Eyni zamanda qadağan olunmuş zonanın eni 1-1,5 eV həddindədir və 10% enerji çevirmə qabiliyyətinə malikdirlər [3, 4]. Buna görə də bu tədqiqat işində Cu₂SnS₃-ün etilenqlikol mühitində sintezi, ondan tablama yolu ilə nazik təbəqənin alınması və tədqiqi qarşıya məqsəd qoyulmuşdur.

Təcrubi hissə. 174 mq SnCl₂·2H₂O və 264mq CuCl₂·2H₂O götürüb 10 ml etilenqlikolda həll etdikdən sonra üzərinə etilenqlikolda həll edilmiş 18 mq tiomoçevina məhlulu töklür. Proses 160°C-də 16 saat getdiqdən sonra alınmış qanşığın üzü süzülmüş və çöküntü bir neçə dəfə su ilə dekantasiya edildikdən sonra filtrdən süzülür. Su ilə yuyulub təmizlənmiş və sabit çəkiyə galənə kimi qurudulmuş çöküntündən götürülen nümunə kimyavi analiz edilmişdir. Nümunənin Cu₂SnS₃-dən ibarət olması analizin nəticələri ilə təsdiqlənmişdir.

Qurudulmuş çöküntü zəif vakuum altında 400°C-də tablandıqdən sonra elektrik keçiriciliyin tədqiqi edilməsi üçün alınmış tozvari çöküntü həvəngdəstədə döyüüb narınlaşdırılır.

və ondan presləmə yolu ilə düzbucaqlı paralelepiped formasında ($2,66 \times 8 \times 1,3$ mm) polikristallik nümunələr hazırlanmışdır. 160°C -də alınmış çöküntünün və tablanmış maddənin TM 3000 Hitachi elektron mikroskopunda şəkilləri çəkilmiş, alınan nanohissəciklərin temperaturdan asılı olaraq formalşması öyrənilmişdir (şəkil 1).




Şəkil 1. (a) 160°C temperaturda alınmış və (b) tablama yolu ilə alınmış nano- və mikrohissəciklər, böyütmə = $5.0\text{ }\mu\text{m}$.

Şəkildən göründüyü kimi tablama zamanı alınmış nanohissəciklərin ölçüləri $6,1\text{--}7,4\text{ }\mu\text{m}$ arasında dəyişir və nanohissəciklər bircinslidir. Hesab edirik ki, solvotermal metodla alınmış Cu_2SnS_3 -ün nano- və mikrohissəciklərin əmələ gəlməsi və yetişməsi temperaturdan, vaxtdan və maye fazadan asılıdır.


Nazik təbəqə almaq üçün yuxarıda göstərilən qaydada hazırlanmış qarışığa (qızdırıcıya qoymamışdan qabaq) $0,6 \times 0,6 \times 0,2$ sm ölçüdə şüəsə altlıq salınır və proses 160°C -də 16 saat müddətində aparılır. Prosesin sonunda reaksiya kolbasından çıxarılan şüəsə altlıq yuyulub temizləndikdən və qurudulduğundan sonra bir terəfi bağlı kvars boruya yerləşdirilərək zəif vakuum altında 400°C -da 2 saat tablama aparılır.

Ümumiyyətlə alınan birləşmənin fotohassaslığını təyin etmək üçün tablama prosesi bir neçə variantında aparılmışdır. Birinci variantda təmiz yuyulub temizlənmiş şüəsə altlıq reaksiya aparılan kolbaya salınaraq 16 saat qızdırıcıda saxlandıqdan sonra tablama aparılmışdır. İkinci variantda isə optimal şəraitdə alınmış çöküntü süzülərək təmizləndikdən sonra etilenliklə həll edilərək şüəsə altlıq çəkilmişdir. Sonuncu olaraq reaksiya üçün hazırlanmış qarışqandan bir neçə damcı şüəsə altlıq üzərinə damcılardıraq tablama aparılmışdır. Hər üç variantda tablama prosesi 400°C -da zəif vakuum altında 2 saat ərzində aparılmışdır. Alınan nazik təbəqələr (1-ci və 3-cü) distillə suyu ilə yuyulub qurulduğundan sonra fotohassaslığı ölçülmüşdür. Ən yaxşı nazik təbəqə 1-ci variantda alındıqdan tablama prosesi müxtəlif temperaturlarda və müxtəlif müddətədə aparılmışdır. Alınan nümunənin faza tərkibi DR «Promkontrol – 1» rentgen difraktometrində təyin edilmişdir.

Şəkil 2-dən göründüyü kimi 400°C -da 2 saat müddətində tablama aparılmış Cu_2SnS_3 birləşməsinin spektrində anaqə bir pik müşahidə olunur ($2\theta=49,40$). Bu da avşəller aparılmış tədqiqat işlərində təyin edilmiş qiymətlərlə üst-üstü düşür [5] və alınan Cu_2SnS_3 birləşməsinin birləşmələr olduğunu göstərir. 300°C -da 2 saat müddətində tablama aparılmış Cu_2SnS_3 , nümunənin spektrində isə 6 əsas pik müşahidə edilmişdir ($2\theta=37,5; 45; 51; 65; 77$ və 92) (Şəkil 3). Buradan belə nəticəyə gelmək olar ki, aşağı temperaturda tablama aparılmış nümunədə başlanğıc maddələrin qarışıq qalmasıdır.



Şəkil 2. 400°C temperaturda 2 saat ərzində tablama aparılmış Cu_2SnS_3 birləşməsinin rentgen spektri.




Şəkil 3. 300°C temperaturda 2 saat ərzində tablama aparılmış Cu_2SnS_3 birləşməsinin rentgen spektri.

Tablama yolu ilə alınmış Cu_2SnS_3 nazik təbəqəsinin U-5100 ultrabənövşəyi spektrofotometrində optik udma ayrıışı çəkilmişdir. Alınan birləşmənin qadağan olunmuş zonasının enini hesablamak üçün

$$(\alpha h\nu)^{\frac{1}{n}} = A(\hbar\nu - E_g)$$

düsturundan istifadə edilmişdir.

Cu_2SnS_3 düzənliklə yarımkötürəcili olduğundan bu birləşmə üçün $n=1/2$ qiyməti götürülərək $(\alpha h\nu)^2$ -nın $(\hbar\nu)$ -dən asılılığı ayrıışı qurulmuşdur (Şəkil 3).



Şəkil 4. Cu_2SnS_3 nazik təbəqəsinin qadağan olunmuş zonasının enini tapmaq üçün qurulmuş $(\alpha h\nu)^2=f(h\nu)$ asılılığı.

Bu asılılıqdan düz xətt oblastının absis ($\hbar\nu$) oxu ilə kəsişməsinə əsasən Cu_2SnS_3 nazik təbəqəsinin qadağan olunmuş zonasının eni müayyən edilmişdir: Eg=1,55 ev. Bu qiymət Cu_2SnS_3 birləşməsinin ədəbiyyatdan məlum olan qiymətinə uyğundur [3].

ƏDƏBİYYAT

- Плеханов С.И., Наумов А.В. Оценка возможностей роста производства солнечных элементов на основе CdTe, CIGS и GaAs/Ge в период 2010–2025 гг. ОАО НПП «КВАНТ», 2010, Режим доступа: <http://alternativenergy.ru/solnechnaya – energetika /132-proizvodstvo – solnechnyy – elementov.html>
- Repins I., Contreras M.A., Egaas B., DeHart C., Scharf J., Perkins C.L., To B., and R.Noufi Prog. Photovolt. // Res. Appl., 2008, 16, s. 235.
- Adelifard M., Mohaghedhi M., Bagheri M., Eshghi H. Preparation and characterization Cu_2SnS_3 ternary semiconductor nanostruktur via the spray pyrolysis technique for photovoltaic applications // İopsiense. 85(2012), s. 1-2.
- Katagiri H., Jimbo K., Yamada S., Kamimura T., Maw W.S., Fukano T., Ito T., Motohiro T. // Appl. Phys. Express, 2008, s. 256-259.
- Madarasz J., Bombicz P., Okuya M., Kaneko Sh. Thermal decomposition of thiourea complexes of Cu (I), Zn (II), and Sn (II) chlorides as precursors for the spray pyrolysis deposition of sulphide thin films // Solid State Ionics, 2001, № 141, s. 445.

*AMEA Naxçıvan Bölmesi
E-mail: qraf1945@mail.ru*

Rafiq Quliyev

SYNTHESIS OF THE Cu_2SnS_3 COMPOUND BY THE SOLVOTHERMAL METHOD AND THE PREPARATION OF ITS THIN FILM

A mixture of tin chloride with copper (II) chloride is mixed with ethylene glycol, and a solution of thiourea is added to it. The experimental dishes in a Teflon cuvette are placed in a Speedwave four microwave electric oven and stored for 16 hours at 160°C in the oven. The precipitate obtained is filtered, washed with a dilute solution of hydrochloric acid, ultrapure water, and finally, ethyl alcohol, and dried at a temperature of 60–70°C in a vacuum. The yield is 65%. In this work, we studied the formation of nanoparticles obtained by annealing at a temperature of 400°C from the Cu_2SnS_3 compound, performed chemical, thermographic, radiographic, and morphological analyzes and found that the crystals of the compound are represented as nano and microparticles.

Keywords: ethylene glycol, thiourea, electrical conductivity, solvothermal synthesis, chemical analysis, thermographic analysis, nanoparticles.

Рафик Гулиев

СИНТЕЗ СОЕДИНЕНИЯ Cu_2SnS_3 СОЛЬВОТЕРМАЛЬНЫМ МЕТОДОМ И ПОЛУЧЕНИЕ ЕГО ТОНКОЙ ПЛЕНКИ

Смесь олова хлористого с хлоридом меди (II) смешивается с этиленгликолем, добавляется раствор тиомочевины. Экспериментальная посуда в тefлоновой кювете помещается в микроволновую электрическую печь Speedwave four и в течение 16 часов при температуре 160°C сохраняется в печи. Полученный осадок фильтруется, промывается разбавленным раствором соляной кислоты, ультрачистой водой, наконец, этиловым спиртом, и высушивается при температуре 60–70°C в вакууме. Выход составляет 65%. В работе изучено формирование наночастиц, полученных в результате отжига при температуре 400°C из соединения Cu_2SnS_3 , выполнены химический, термографический, рентгенографический и морфологический анализы и установлено, что кристаллы соединения представлены в видеnano- и микрочастиц.

Ключевые слова: этиленгликоль, тиомочевина, электропроводность, сольвотермальный синтез, химический анализ, термографический анализ, наночастицы.

(Kimya elmləri doktoru Bayram Rzayev tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi: İlkin variant 10.04.2020
Son variant 21.05.2020